

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QIYMƏT İNFORMASIYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT

I. Ümumi bölmə

1. Bu Təlimat Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalında (bundan sonra – KEQİP) əhatə olunan məhsullar, toplanan qiymət növləri, qiymət məlumatları toplanan bazarlar (və ya satış yerləri), qiymət məlumatlarının toplanmasına məsul olan qurumlar və qiymət məlumatlarının toplanma intervalı barədə məsələləri əhatə edir.

2. KEQİP www.azagro.net domen ünvanında yerləşir.

3. KEQİP-in fəaliyyətinin idarəedilməsi Kənd Təsərrüfatı Nazirliyinin Aparatının İcmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən həyata keçirilir və zəruri texniki dəstək isə İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi tərəfindən təmin edilir.

II. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalının strukturu

4. KEQİP aşağıdakı məhsul qruplarını əhatə edir:

4.1. Meyvə, tərəvəz, kartof və bostan məhsulları;

4.2. Heyvandarlıq məhsulları (ət, süd, yumurta, bal);

4.3. Dənli bitkilər (buğda, arpa, qarğıdalı dənisi, düyü);

4.4. Texniki bitkilər və sənaye xammalı təyinatlı digər məhsullar (pambıq, tütün, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, zeytun, yaşıl çay yarpağı, barama, yun, gön-dəri);

4.5. İstehsal vasitələri (ot yemi, gübrə, damazlıq heyvan, toxum).

5. Hər bir məhsul qrupu üzrə məhsul növləri və çeşidləri bu Təlimatın Əlavələrində verilmişdir.

6. KEQİP aşağıdakı qiymət məlumatlarını əhatə edir:

6.1. Meyvə, tərəvəz, kartof və bostan məhsullarının sahədən (fermer) satış (o cümlədən, mövsümdən sonra anbardan və istixanadan satış), topdansatış, pərakəndə satış və emal müəssisələri tərəfindən tədarük qiymətləri;

6.2. Heyvandarlıq məhsullarının (ət, süd, yumurta, bal) pərakəndə satış qiymətləri;

6.3. Ətin və yumurtanın topdansatış qiymətləri;

6.4. Ətin diri çəkiddə satış qiymətləri;

6.5. Südün qəbulu məntəqələri tərəfindən satın alınan qiymətləri;

6.6. Yunun və gön-dərinin əhali və ya ət kəsimi məntəqələri tərəfindən satış qiyməti;

6.7. Dənli bitkilərin mövsüm dövründə sahədən (fermer) satış və mövsümdən sonra topdansatış qiymətləri;

6.8. Texniki bitkilərin və sənaye xammalı təyinatlı digər məhsulların (pambıq, tütün, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, zeytun, yaşıl çay yarpağı, barama, yun, gön-dəri) tədarük müəssisələri tərəfindən satın alınan qiymətləri;

6.9. İstehsal vasitələrinin (ot yemi, gübrə, damazlıq heyvan, toxum) pərakəndə satış və ot yeminin sahədən və ya topdansatış qiymətləri.

6.10. Bütün məhsul növləri və ya çeşidləri üzrə qiymətlər aşağı, orta və yuxarı səviyyələr nəzərə alınmaqla toplanır.

III. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalının məlumat mənbələri və məlumatların toplanma intervalı

7. KEQİP-in məlumat mənbələri və məlumatların toplanması intervalı müxtəlif məhsul qrupları və qiymət məlumatları üzrə aşağıdakı kimi müəyyən olunmuşdur:

7.1. Meyvə, tərəvəz, kartof və bostan məhsullarının pərakəndə satış qiymətləri üzrə məlumat mənbələri və məlumatların toplanması intervalı:

Qiymət toplanan bazarlar (və ya satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
8-ci km bazarı Təzə bazar Yaşıl bazar Sumqayıt Mərkəzi bazar Gəncə Mərkəzi bazar Şəmkir bazarı Qazax bazarı Yevlax bazarı Göyçay bazarı Ucar bazarı Şamaxı bazarı Şeki bazarı Beyləqan bazarı Bərdə bazarı Sabirabad bazarı Salyan bazarı Cəlilabad bazarı Lənkəran bazarı Xaçmaz bazarı	Məlumatların toplanması Rayon (Şəhər) Kənd Təsərrüfatı İdarələri tərəfindən koordinasiya olunur. Bakı şəhərində fəaliyyət göstərən bazarlardan məlumatlar Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən, digər şəhər və rayonlarda isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən toplanır.	Gündəlik

7.2. *Meyvə, tərəvəz, kartof və bostan məhsullarının topdan satış qiymətləri*

Qiymət toplanan bazarlar (və ya satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
8-ci km bazarı Yaşıl bazar Meyvəli bazarı Gəncə bazarı	Bakı şəhərində - DFNX Gəncə şəhərində - DBNX	Gündəlik

7.3. *Cədvəl 3. Meyvə, tərəvəz, kartof və bostan məhsullarının sahədən satış qiymətləri*

Qiymət toplanan bazarlar (və ya satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Məhsul istehsal olunan bütün rayonlar	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələri	Həftədə 2 dəfə

7.4. *Cədvəl 4. Emal müəssisələri tərəfindən meyvə, tərəvəz, kartof və bostan məhsullarının alış qiymətləri*

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Ağdaş, Ağsu, Balakən, Cəlilabad, Göyçay, Göygöl, Lənkəran, Qazax, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Tovuz, Ucar, Zaqatala, Xaçmaz	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarəsi	Tədarükün həyata keçirildiyi dövr ərzində hər həftədə bir dəfə

7.5. *Cədvəl 5. Əsas heyvandarlıq məhsullarının perakəndə satış qiymətləri*

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
<p>8 km bazarı Təzə bazar Yaşıl bazar Sumqayıt Mərkəzi bazar Gəncə Mərkəzi bazar Şəmkir bazarı Qazax bazarı Yevlax bazarı Göyçay bazarı Ucar bazarı Şamaxı bazarı Şəki bazarı Beyləqan bazarı Bərdə bazarı Sabirabad bazarı Salyan bazarı Cəlilabad bazarı Lənkəran bazarı Xaçmaz bazarı</p>	<p>Məlumatların toplanması Rayon (Şəhər) Kənd Təsərrüfatı İdarələri tərəfindən koordinasiya olunur.</p> <p>Bakı şəhərində fəaliyyət göstərən bazarlardan məlumatlar Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən, digər şəhər və rayonlarda isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən toplanır.</p>	<p>Həftədə bir dəfə (ehtiyac olanda daha intensiv)</p>

7.6. *Cədvəl 6. Ətin və yumurtanın topdan satış qiymətləri*

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Bakı (H.Əliyev pr.1, Keşlə bazarı, Montin bazarı) Sumqayıt Abşeron Broyler-rayon	Məlumatların toplanması Rayon (Şəhər) Kənd Təsərrüfatı İdarələri tərəfindən koordinasiya olunur və məlumatlar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən toplanır.	Həftədə bir dəfə

Cədvəl 7. Heyvan ətinin diri çəkiddə satış qiymətləri

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Tovuz, Göygöl, Bərdə Ağcabədi, İmişli, Ağdaş, Ucar, Xaçmaz, Cəlilabad, Şamaxı bazarları	Məlumatların toplanması Rayon (Şəhər) Kənd Təsərrüfatı İdarələri tərəfindən koordinasiya olunur və məlumatlar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən toplanır.	Həftədə bir dəfə

Cədvəl 8. Yunun və gön-dərinin əhali və ya ət kəsimi məntəqələri tərəfindən satış qiyməti
Cədvəl 9. Süd qəbulu məntəqələrində alış qiymətləri

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Məhsul satılan bütün rayonlar (şəhərlər)	DBNX	Ayda bir dəfə

Məhsulun adı və çeşidi	Toplanacaq qiymətin növü	Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Süd	Süd qəbulu məntəqələrində alış qiymətləri	Süd qəbulu məntəqələrinin fəaliyyət göstərdiyi bütün rayonlar (şəhərlər)	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarəsi	Həftədə bir dəfə

Əsas taxılçılıq məhsullarının və otun satış qiymətləri üzrə məlumatların toplanması üçün forma

Cədvəl 10. Əsas taxılçılıq məhsullarının və otun sahədən və ya topdan satış qiymətləri

Məhsulun adı və çeşidi	Toplanacaq qiymətin növü	Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Taxıl məhsulları	Əsas taxılçılıq məhsullarının və otun sahədən və ya topdan satış qiymətləri	Əsas taxılçılıq məhsullarının və otun istehsal olduğu bütün rayonlar	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarəsi	Həftədə bir dəfə
Buğda				
Arpa				
Qarğıdalı dənisi				
Ot				
<i>Küləş</i>				
<i>Yonca</i>				
<i>Çəmən otu</i>				

Cədvəl 11. Otun pərakəndə satış qiymətləri

Məhsulun adı və çeşidi	Toplanacaq qiymətin növü	Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Ot	Otun pərakəndə satış qiymətləri	Məhsul satılan bütün rayonlar	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarəsi	Həftədə bir dəfə
<i>Küləş</i>				
<i>Yonca</i>				
<i>Çəmən otu</i>				

Cədvəl 12. Tədarük müəssisələri tərəfindən alış qiymətləri

Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Tədarük müəssisələrinin fəaliyyət göstərdiyi bütün rayonlar (şəhərlər)	Rayon (şəhər) Kənd Təsərrüfatı İdarəsi	Tədarükün həyata keçirilidiyi dövr ərzində həftədə bir dəfə

Cədvəl 13. İstehsal vasitələrinin pərakəndə satış qiymətləri

Məhsulun adı və çeşidi	Toplanacaq qiymətin növü	Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Gübrə				Ayda iki dəfə
Ot				
Toxum				

Cədvəl 14. Cins damazlıq heyvanların satış qiymətləri

Məhsulun adı və çeşidi	Toplanacaq qiymətin növü	Qiymət toplanacaq bazarlar (satış yerləri)	Məlumatın toplanmasına məsul qurum	Məlumatın toplanma intervalı
Cins damazlıq heyvanlar				Ayda iki dəfə
<i>İribuynuzlu</i>				
<i>Xırdabuynuzlu</i>				